

**SEYRAN QAÇAY oğlu ƏLİYEV**  
*dosent*



**BDU-nun İngilis dili kafedrasının dosenti**  
**İş telefonu: 012-439-04-06**  
**İmeyl: seyranaliyevbdu@rambler.ru**

**QISA BİOQROFİK MƏLUMAT**

- ❖ 1948-ilin oktyabr ayının 26-da Füzuli rayonu Qacar kəndində anadan olub
- ❖ 1966-cı ildə orta məktəbi bitirib.
- ❖ 1967-ci ildə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsinə daxil olub.
- ❖ 1972-ci ildə həmin institutu bitirib, Azərbaycan Dövlət Universitetində İngilis dili kafedrasında saathesabı müəllim kimi əmək fəaliyyətinə başlamış, baş laborant, müəllim və baş müəllim vəzifəsində işləmişdir.
- ❖ Hal-hazırda Bakı Dövlət Universitetinin İngilis dili kafedrasında dosent əvəzi vəzifəsində işləyir.
- ❖ Ailəlidir, iki övladı var.

**ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI**

- ❖ filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi.

**ƏMƏK FƏALİYYƏTİ**

- ❖ 1972- 1980-ci illərdə Azərbaycan Dövlət Universitetində İngilis dili kafedrasında **saathesabı müəllim**
- ❖ 1994-ci ildə tam ştat **baş müəllim**
- ❖ 2017-ci ildə **dosent**

**TƏDRİS ETDİYİ FƏNLƏR**

- ❖ İngilis dili

**TƏDQIQAT SAHƏSİ**

- ❖ İngilis dili, “Dədə Qorqud kitabı” və orta əsr Avropa dastanları”

**İŞTİRAK ETDİYİ KURSLAR, TRENİQLƏR, KONFRANSLAR**

- ❖ 1990, “Yaxın və Orta Şərq xalqlarının dil və ədəbiyyatları tədrisinin nəzəriyyə və metodikasının aktual məsələləri”, Bakı, Ümumittifaq elmi konfransı
- ❖ 1999, “Dədə-Qorqud-1300” Respublika elmi konfransı, Bakı
- ❖ 2004, “Türk xalqlarının ədəbi keçmişi: Türk dastanları Uluslararası Simpoziumu”, Bakı
- ❖ 2012, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu “Respublika Dədə Qorqud Günü”, Bakı

**ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ**

**Məqalələr :**

- ❖ 1999, “Dədə Qorqud dastanlarının yeni tərcüməsi haqqında” // “Dədə-Qorqud-1300” Respublika elmi konfransı materialları, Bakı, s.240-249
- ❖ 2004, “Dədə Qorqud” ingilis dilində // Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı: Öndər, s. 170-174.
- ❖ 2004, “Dədə Qorqud kitabı”nın ingilis dilinə P. Mirabil tərcüməsinin linqvistik poetik özəllikləri / Türk xalqlarının əbədi keçmişi: Türk dastanları Uluslararası sempozyum. Məqalələr. Bakı, s. 337-343.
- ❖ 2004, P.Mirabil: “Dədə Qorqud kitabı” və orta əsr Avropa eposlarında işlənmiş ümumi motivlər və oxşar ifadə vasitələri // Dədə Qorqud dünyası, Məqalələr, Bakı: Öndər, s 190-211
- ❖ 2004, Dede Korkut dastanlarının yeni tərcüməsi haqqında // Milli folklor, Uluslararası Halkbilimi Dergisiş Ankara, № 62, sş 119-124
- ❖ 2007, Paul Mirabile'in “Dede Korkud kitabı”nın İngilizce Çevirisinin Linqvopoetik Özəllikləri // Milli folklor, Uluslararası Kültür Araştırmaları Dergisi, Ankara, № 73, s. 48-54
- ❖ 2007, P.Mirabil: “Dədə Qorqud kimdir?” Tərcümə materialı // “Dədə Qorqud” elmi-ədəbi toplu 1. sədə, s. 20-49
- ❖ 2007, P.Mirabil: “Dədə Qorqud kimdir?” Tərcümə materialı // “Dədə Qorqud” elmi-ədəbi toplu 2. sədə, s. 3-20
- ❖ 2008, C.S.Mandinin “Təpəgöz” boyu adlı məqaləsi haqqında. “Dədə Qorqud”. Elmi-ədəbi toplu 4. Bakı, Sədə
- ❖ 2008, C.S.Mandinin “Təpəgöz” boyu (tərcümə materialı). “Dədə Qorqud”. Elmi-ədəbi toplu 4. Bakı, Sədə
- ❖ 2011, C.Luis (İngiltərə): “Dədə Qorqud kitabı” (tərcümə materialı). “Dədə Qorqud”. (tərcümə materialı). Elmi-ədəbi toplu 4. Bakı, Nurlan, s. 28-41
- ❖ 2012, C.Luis (İngiltərə): “Dədə Qorqud kitabı”nın ingilis dilinə tərcüməsi. “Dədə Qorqud”. Elmi-ədəbi toplu 2. Bakı, Nurlan
- ❖ 2013, P.Mirabil: “Dədə Qorqud kimdir?” Tərcümə materialı // “Dədə Qorqud” elmi-ədəbi toplu 4. Bakı, Nurlan, s. 23-43
- ❖ 2013, İngiliz Halkbilimcisi C.S.Mandi'nin “Polifem ve Tepegöz” Değerlendirmesinde “Dede Korkut” Kitabı Üzerine // “Turan”, İlmî Fikir ve Medeniyet Dergisi 21, s.147-156
- ❖ 2015, “Dədə Qorqud kitabı”nın ingilis dilinə P. Mirabil tərcüməsinin poetik leksikası, “Dədə Qorqud”. Elmi-ədəbi toplu 3. Bakı, Elm və təhsil 3, s.8-17

